

Vüsalə Əliyeva  
ADU

## FRANSIZ DİLİNDE ATALAR SÖZÜ ƏSASINDA YARANAN FRAZEOLOGİZMLƏR VƏ ONLARIN STRUKTUR-QRAMMATİK XÜSUSİYYƏTLƏRİ

*Açar sözlər: frazeologizmlər, atalar sözləri, semantik vəhdət, struktur, grammatic xüsusiyyətlər*

*Keywords: phrasal words, proverbs, semantic unity, structure, grammatical features*

*Ключевые слова: фразеологизмы, пословицы, семантическая единица, структура, грамматическая особенность*

Təqdim olunan məqalədə tədqiqat obyekti kimi müasir fransız dilində geniş yayılmış və özünəməxsus yer tutan atalar sözləri seçilmişdir. Dilin işarəvilik xüsusiyyətləri ilə yanaşı, kommunikativlik xüsusiyyətlərinin də mühüm yer tutduğu müasir dövrümüzdə frazeologiyanın bir qolu olan atalar sözlərinin əhəmiyyəti çox böyükdür. Tədqiqatımızın əsas obyekti də bəşəri təmayülləri özündə cəmləşdirən və dilin lüğət tərkibinin zənginləşməsində önəmli rola malik, folklor janrlarından biri sayılan atalar sözləridir.

Roman-german dillərində atalar sözlərinin struktur semantik və eləcə də qrammatik quruluşunun tədqiqinə daha çox XX əsrдə başlanılmışdır. Xüsusiylə bu sahənin tədqiqində E.A.Arseňyeva, Z.Z.Qatiatullina və T.N.Fedulenkova kimi dilçi alimlərin rolü danılmazdır. Tədqiqatımızın məqsədi çoxşanlıdır. Belə ki biz burada müasir fransız dilində işlənən atalar sözlərini həm struktur, həm də qrammatik baxımdan araşdırmış olacaq. İşin digər önemli bir tərəfi isə tədqiqata cəlb etdiyimiz atalar sözlərinin struktur-qrammatik xüsusiyyələrini müəyyənləşdirməklə yanaşı, həm də onları təhlil etmək və Azərbaycan dilində qarşılığını, yəni ekviyalentini tapmaqdır [4].

Əsrlərin sinağından çıxmış, xalq hikmətinin daşıyıcısı olan atalar sözləri obraxlı, dərin mənaya malik, tutarlı nitqin timsalıdır. Atalar sözləri xalqın zəngin həyat təcrübəsi əsasında gəldiyi qənaətləri, dəfələrlə sınaqdan keçirilmiş həqiqətləri eks etdirən yiğcam və dərin mənali sözlərdir. Atalar sözləri məsəllərə oxşasa da, onlar ayrı-ayrı janrlardır. Atalar sözlərində fikir bitkin və tam olur. Onlar müstəqil işlənir və aydın bir fikri ifadə edir. Yəni onlar bir fikri tamamlayıv və struktur cəhətdən müxtəlif növlü cümlə kimi formalasırlar. Məsəllərdə isə fikir natamam olur, izaha ehtiyac duyulur. Atalar sözü nə məzmununa, nə də funksiyasına görə frazelogizmlərin təbiətinə uğun golmir. Atalar sözü frazeoloji vahidlər sisteminde xüsusi lay təşkil edib, bitmiş fikir ifadə edən cümlə şəkilli ifadələrdir. Bunlar keçmiş nəsillərin çoxcəhətli fəaliyyətində əldə etdiklərini yeni nəslə vermək üçün işlədir [1, s.134].

Atalar sözləri bütün dünya xalqlarının, o cümlədən fransız xalqının ədəbiyyatında mühüm rol oynayır. Azərbaycan dilində olduğu kimi, fransız dilində də frazelogizmlərin bir qismi atalar sözündən əmələ gəlmüşdir. Atalar sözləri insan-

ların müxtəlif şərait, vəziyyət, çoxcəhətli əlaqə və münasibətləri ilə bağlı olaraq onların həyat təcrübəsinin yiğcam, bir sıra hallarda lakonik, obrazlı ifadəsi kimi özünü göstərir. Onların yaranması və yayılmasının əsas səbəbi geniş xalq kütləsinin ünsiyyət prosesində onlardan istifadə etmələridir. Onlar fikrin tərkib hissəsi kimi işlədir və dilin frazeologiyasının zənginləşməsi mənbələrindən biri kimi çıxış edir, insanın təfəkkür tərzini, həyat hadisələrinə münasibətini göstərir. Atalar sözləri dile hazır şəkildə gəlir, sərbəst nominativ mənali leksik vahidlərin müxtəlif üsulla birləşməsindən yaranmış məcazi mənali birləşmələrə çevrilir və semantik vəhdət yaradaraq leksik və sintaktik bütövlüyə malik olur. Xalqın zəngin həyat təcrübəsi, davamlı müşahidəsi, düşüncəsi özündün ən bitkin ifadəsini atalar sözlərində tapır. Atalar sözləri onları yaradan xalqın ən gözəl insani keyfiyyətlərini özündə eks etdirən incilərdir. Bu inciləri toplamaqla bitmir, onların sonu-nəhayəti yoxdur, cünki hər bir xalq onları əsrlər boyu yaratmış və yaşatmışdır. Atalar sözü ilə frazeoloji vahidin fərqi ondadır ki, atalar sözü bir müləhizəni, frazeoloji birləşmə isə bir məvhumu, anlayışı ifadə edir. Alim və folklorşunas Q.L.Permyakov yazar ki, frazeoloji vahidin məntiqi mətni olmadığı halda, atalar sözlərinin məntiqi mətni var [1, s.127]. Atalar sözləri ilə zərbi məsəller arasında fərqi göstərmək üçün filoloq və folklorşunas V.P.Anikin yazar ki, xalq bunların fərqini də atalar sözləri ilə belə eks etdirmişdir: zərbi məsəller-gül, atalar sözləri isə giləmeyvədir. Və bu, sonu görünməyən bir dəryadır. Zərbi-məsəller atalar sözlərində fərqli olaraq danişanın hislərinin emosional-ekspressiv çalarını özündə eks etdirmiş olur [3].

Atalar sözlərinin hamısı struktur və funksiyaca eyni deyildir. Bu baxımdan onlar iki qrupa bölünür:

- kommunikativ funksiyalı atalar sözləri
- nominativ funksiyalı atalar sözləri [1, s.128].

Fransız dilində olan xeyli sayıda atalar sözlərinin Azərbaycan dilində ekvivalenti vardır. Sintaktik planda atalar sözləri aşağıdakı tiplərə görə təsnif olunurlar:

1.Sadə cümlə strukturuna malik atalar sözləri. Məsələn, “le renard mourra dans sa peau”-“qozbeli qəbir düzəldər”.

2.Mürəkkəb cümlə strukturuna malik atalar sözləri. Məsələn: « le bossu ne voit pas sa bosse mais il voit celle de son confrère »-« öz gözündə tiri görmür, başqasında çör-cöp axtarır ». Bunların arasında heç bir bağlayıcıdan istifadə edilməyən, mürəkkəb cümlə strukturuna malik atalar sözləri də yer almışdır. Məsələn: “les chiens aboient, la caravane passé”-“it hürər, karvan keçər”.

Həmçinin bağlayıcıların köməyi ilə düzələn tabeli mürəkkəb cümlə strukturu atalar sözləri də vardır. Məsələn: “qui trop embrasse mal étreint”-“çox istəyən azdan da olar”.

Eyni zamanda bağlayıclarısız işlənən tabeli mürəkkəb cümlə strukturu atalar sözləri də mövcuddur. Məsələn: “Tout passé, tout casse, tout lasse” –“Heç nə əbədi deyil”.

3.Özündə natamam cümlə tipini eks etdirən atalar sözləri. Bunlara elliptik quruluşlu atalar sözləri də deyirlər. Belə atalar sözlərinin adətən xəbəri olmur. Bu tip atalar sözləri də nəqli və əmr cümlələr tipini özündə eks etdirmiş olur. Məsələn, nəqli cümlə şəklində olan atalar sözləri:

Il n'est jamais feu sans fumée-od olmayan yerdən tüstü çıxmaz.

Onu da qeyd etmək lazımdır ki, fransız dilindəki atalar sözlərinin çoxu İndicatif formasındadır. Və əksər atalar sözləri də indiki zamanda işlənmişdir. İkinci yerdə isə feli daha çox İmparfait zamanında olan atalar sözləri dayanır.

«Dis-moi qui tu hantes, je te dirai qui tu es»-« Dostunu göstər deymə sən kimsən».

Əmr cümləli atalar sözləri :

Ne remets pas au lendemain ce que tu peux faire aujourd’hui.-Bu günün işin sabaha qoyma.

Müsəir fransız dilində sual tipli atalar sözləri kommunikativ xarakterli atalar sözlərinə xarakterik deyil. Amma demək olmaz ki, bu tip atalar sözləri qəti şəkildə mövcud deyil. Məsələn :

«Sur quelle herbe avez-vous marché?»-« Bu gün hansı ayağı üstdə yerindən qalxmışan?»

Yuxarəda sadalanan nümunələrdən belə qənaətə gəlmək olar ki, fransız dilinin atalar sözlərini qrammatik baxımdan təsnif edərkən bu dilə məxsus bir sıra özəlliklər meydana çıxır ki bunlar da atalar sözlərindəki söz sırası, isimlərin hər hansı bir determinativlərlə işlənməsi, artıklın olmasına ki, bu da onu qrammatik quruluş baxımından digər dillərdən fərqləndirir. Bu zaman isə artıklın rolu danılmazdır. Tədqiqatlar göstərmüşdir ki, fransız dilinin atalar sözlərində müəyyən artıkl qeyri-müəyyən artıklə nisbətdə daha çox işləkdir. Məsələn :

«La parole est d’argent, le silence est d’or». -« Susmaq qızıldırsa danışmaq gümüşdür».

Yuxarıda qeyd olunanlardan bir daha aydın olur ki, kommunikativ xarakterli atalar sözləri həm müstəqil cümlə, həm də mürəkkəb cümlənin bir tərkib hissəsi kimi çıxış edir. Onlar leksik tərkiblərinə və qrammatik quruluşlarına görə son dərəcə sabit birləşmələr sayılır. Atalar sözlərində kökləri tarixin qədim dövrlərinə gedən dərin məna, xalq müdürülüyü mövcuddur.

## Ədabiyyat

- 1.Ə.Hacıyeva “İngilis və Azərbaycan dillərində somatik frazeologyanın əsasları”, “Nurlan”, Bakı-2008.
- 2.Фразеологический словарь русского языка: Свыше 4 000 словарных статей / Л.А.Войнова, В.П. Жуков, А.И. Молотков, А.И. Федоров; Под ред. А.И. Молоткова. – 4-е изд, стереоптип. – М. : Рус. яз., 1986. – 543 с.
- 3.<http://moluch.ru/archive/57/7813/>
- 4.<http://cyberleninka.ru/article/n/struktorno-semanticeskaya-spetsifikasi-frantsuzskikh-paremiologicheskikh-edinitsov>

## Summary

**Phrasal units established on the basic of French proverbs and their structural grammatical features**

Investigated analysis shows that grammatical characteristics of some proverbs in French are characterized by analytical construction. Some proverbs are used in the present and future tenses form in affirmative, conditional and imperative forms. Proverbs can be in the simple and complex forms.

Proverbs contain the reflection of characters and attitudes of people and their impact on the world around them.

## Резюме

**Фразеологизмы, созданные на основе пословиц французского языка и их структурно-грамматические особенности**

Проделанный анализ показал, что большинство грамматических особенностей французских пословиц объясняется аналитическим строем французского языка. Большинство пословиц и поговорок употребляется в изъявительном наклонении в настоящем или будущем времени; в условном и повелительном наклонении. Пословицы выступают в роли простого или сложного предложения. В пословицах дается оценка окружающей действительности, характеристика людей и их взаимоотношений.

Rəyçi: fil.f.d. Y.Orucova  
ADU-nun Xarici dillər kafedrasının  
08.02.2017-ci il tarixli iclasının  
05 sayılı protokolundan çıxarış.

Daxil olma tarixi: 08.02.2017